

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında


2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-may aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.

Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz təşkil etmişdir.

İstehlak qiymətləri indeksi, faizlə


	2020-ci ilin may ayı		2020-ci ilin yanvar-may ayları
	əvvəlki aya nisbətən	əvvəlki ilin müvafiq ayına nisbətən	əvvəlki ilin müvafiq dövrünə nisbətən
Cəmi məhsullar və xidmətlər	99,5	102,9	102,9
ərzaq məhsulları, içkilər və tütün məmulatları	98,7	105,7	105,5
qida məhsulları	98,7	105,4	105,2
spirtli içkilər	100,4	103,1	102,8
tütün məmulatları	100,0	115,0	114,5
qeyri-ərzaq məhsulları	100,1	101,4	101,2
ödənişli xidmətlər	100,0	100,4	101,0

İstehlak qiymətləri indeksi, artan yekunla əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə



2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin may ayına nisbətən 105,7 faiz təşkil etmişdir.

2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi, qruplar səviyyəsində, əvvəlki aya nisbətən, faizlə



Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşıdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2020-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin may ayına nisbətən 101,4 faiz təşkil etmişdir.

2020-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi, qruplar səviyyəsində, əvvəlki aya nisbətən, faizlə

Parçalar	100,3
Geyim	100,0
Ayaqqabı	100,2
İnşaat materialları	100,1
Mebel və ev əşyaları	100,1
Məişət cihazları	100,0
Kiçik elektrik cihazları	99,9
Dərman vasitələri istisna olmaqla digər tibb təyinatlı məhsullar	100,2
Minik avtomobilləri üçün ehtiyat hissələri	100,1
Telefon aparatları	99,8

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, mətbəx üçün oturmaq dəstlərinin, kondisionerlərin, ventilyatorların, qan təzyiqini ölçmək üçün elektron aparatların, minik avtomobilləri üçün şin və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların,

sementin, elektrik aydanlarının, mobil telefonların qiym tlərində m şahid  olunmuşdur. Dig r qeyri- rzaq m hsullarının qiym tlərində ciddi d yişiklikl r baş verm mişdir.

2020-ci ilin may ayında  haliy  g st rilmiş  d nişli xidm tl r  zr  istehlak qiym tl ri indeksi  vv lki aya nisb t n 100,0 faiz,  vv lki ilin may ayına nisb t n 100,4 faiz t şkil etmişdir.

 laq  telefonu: 538-52-72